

## Bəxtiyar Vahabzadə yaradıcılığında ana dili və onun tədrisi məsələləri

**Kamal Camalov**

Pedaqogika elmləri doktoru, dosent, Əməkdar müəllim. Naxçıvan Müəllimlər İstututu. Azərbaycan. E-mail: kamal.camalov@gmail.com  
<https://orcid.org/0000-0003-1977-7250>

**Sevda Karimova**

Pedaqogika üzrə fəlsəfə doktoru. Naxçıvan Müəllimlər İstututu. Azərbaycan. E-mail: sevda.kerimova@mail.ru  
<https://orcid.org/0000-0002-8063-4737>

### XÜLASƏ

Məqalədə gəncliyin mənəvi təbiyəsində ana dilinin rolü haqqında fikirlər əks edilmişdir. Göstərilir ki, Xalq şairi Bəxtiyar Vahabzadəni ömrü boyu məşğul edən məsələlərdən biri də ana dili və onun tədrisi ilə bağlı problemlər olmuşdur. O, dilimizin "vətəndaşlıq hüquqları", onun poetik, leksik imkanlarını yaşatmaq uğrunda mübarizə aparanlardan biri kimi yadda qalmışdır. Vətənpərvər şair doğma ana dilinə biganəliyə, ona ögey münasibət bəslənilməsinə yazılı-vətəndaş mövqeyini bildirən çox az sayılı ziyyələrimizdəndir. Görkəmli sənətkarın ana dili və onun hüquqlarının qorunması uğrunda mübarizəsinin məzmun istiqaməti, əsas parametrləri məqalədə əhatəli şəkildə işıqlandırılmışdır.

### AÇAR SÖZLƏR

pedaqoq-alim Bəxtiyar Vahabzadə, ana dili və onun tədrisi, dilin dirçəlişi və inkişafı, yazıçı-vətəndaş mövqeyi, milli varlıq

**MƏQALƏ TARİXÇƏSİ**  
göndərilib: 20.05.2022  
qəbul edilib: 27.05.2022

**MƏQALƏNİ ÇAPA  
MƏSLƏHƏT BİLƏN**  
Filologiya elmləri doktoru, professor  
İsmayılov Kazımov.

## Native language and issues of its teaching in the works of Bakhtiyar Vahabzade

**Kamal Jamalov**

Doctor of pedagogical sciences, associate professor, Honored teacher. Nakhchivan Teachers Institute. Azerbaijan. E-mail: kamal.camalov@gmail.com  
<https://orcid.org/0000-0003-1977-7250>

**Sevda Karimova**

Doctor of philosophy in pedagogy. Nakhchivan Teachers Institute. Azerbaijan. E-mail: sevda.kerimova@mail.ru  
<https://orcid.org/0000-0002-8063-4737>

### ABSTRACT

The article reflects the views on the role of the mother tongue in the spiritual education of youth. It is noted that one of the issues that occupied Bakhtiyar Vahabzade throughout his life was the problems related to the mother tongue and its teaching. He was one of those who fought for the "civil rights" of our language, for the preservation of all its poetic and lexical possibilities. B.Vahabzadeh is one of the very few intellectuals who expressed his writer-citizen position on indifference to his native language and stepfather's attitude to it. The content direction and main parameters of the prominent artist's struggle for the protection of his mother tongue and his rights are comprehensively addressed in the article.

### KEYWORDS

pedagogue-scientist Bakhtiyar Vahabzade, native language and its teaching, revival and development of language, writer-citizen position, national being

### ARTICLE HISTORY

Received: 20.05.2022  
Accepted: 27.05.2022

**Giriş / Introduction**

Hər bir xalqın ruhu, psixologiyası, mənəviyyatının əsas təzahür əlaməti onun dilidir. Vətən torpağı kiçilib genişlənə bilər, tamamilə əldən çıxa bilər, sərhədləri tükənə bilər, hətta inam və şərəfi də tapdانا bilər, lakin nəticədə bir şey dəyişməz olaraq qalır. Dəyişməyen bu tək varlıq – Ana dilidir. Bu mənada milli mənliyin qorunub saxlanmasında başlıca vasitə, amil ana dilidir. Xalq şairi Bəxtiyar Vahabzadə yazır: "Hər xalqın dili o xalqın ruhudur, psixologiyasıdır, mənəviyyatıdır, tarixidir, tarix boyu keçib gəldiyi yollardır. Xalqın dilini yaranan sözlər, o sözləri bir-biri ilə birləşdirən şəkilçilər, feillər, sıfətlər, təyinlər quru rəqəmlər deyil, hecalarında xalqın nəbzi vuran canlı ürəkdir, düşünən beyindir. Onlar bizimlə birgə yaşayır, düşünür, həmçinin bizləri də yaşıdır və düşündürür. Hər xalqın övladı öz xalqının yaratdığı dillə düşünür və həmin dillə öz ürəyinin yanğısı, beyninin fikrini ifadə edir" [3, s.149]. Sonra şair fikrini davam etdirərək ana dilinin xalqın psixologiyasını ifadə etməsi haqqında yazır: "Mənim torpağa "xak" deyil, məhz torpaq deməyim, suya "ab" deyil, məhz su deməyim mənim psixologiyam, mənim dünya baxışım, mənim ruhumdur".

Dilin mövcudluğu həmin dildə "Ana", "torpaq", "Vətən" deyən insanların, millətin varlığıdır. Dilin yaşamağı "Vətən" deyilən bir damın altında o dildə danışanların olmasına. Əger insanın "Mən azadam, mən xoşbəxtəm" sözlərini öz doğma ana dilində deməyə ixtiyarı yoxdursa, demək ki, onun azadlığı, müstəqilliyi də yoxdur. Şairin məşhur "Latin dili" şeirində izlənilən əsas ideya da, məhz budur. Şeirin birinci böyük bir hissəsində şair sözün müstəqim mənasında "ölü dil" sayılan latin dilinin müasir dünyadan bütün məmləkələrində yaşamaq hüququ qazandığını, onun sivilizasiya dünyasındaki yeri və mövqeyini göstərir. Bu dildə danışan xalq yer üzündən silinib getmişdir. Lakin bu dil dünya elminin və mədəniyyətinin dili kimi əbədi olmaq hüququnu əldə etdiyinə görə "dirilərin dili" kimi qiymətləndirilməlidir. Cəmiyyətin bütün təbaqələrində hörmət və ehtiram bəslənilən B. Vahabzadənin dil haqqında fikirlərinə onun məşhur "Ana dili" şeiri ilə başlamaq lazımdır. Bu şeir şairin gənclik dövründə qaldırdığı etiraz səsi kimi deyil, onun bütün həyat devizi kimi qiymətləndirilməlidir. "Ana dili" şeiri bütöv bir xalqın mənəvi siması, onun kimliyidir. Şeir, ümumiyyətlə, ana dili, onun xüsusiyyətləri və keyfiyyətləri barədə böyük orkestrin simfoniyaları, şərqiləridir. Onun bir neçə misrasına diqqət yetirək:

Dil açanda ilk dəfə "ana" söyləyirik biz,  
"Ana dili" adlanır bizim ilk dərsliyimiz.

İlk mahnimız laylanı anamız öz südüylə  
İçirir ruhumuza bu dildə gilə-gilə.

Bu dil – bizim ruhumuz, eşqimiz, canımızdır,  
Bu dil – bir-birimizlə əhdi-peymanımızdır.  
Bu dil – tanıtmış biza bu dünyada hər şeyi,  
Bu dil – əcdadımızın biza miras verdiyi  
Qiymətli xəzinədir... onu gözlerimiztək  
Qoruyub, nəsillərə biz də hədiyyə verək.

...Ey öz doğma dilində danışmağı ar bilən  
fasonlu ədabazalar!  
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.  
Bunlar qoy mənim olsun,  
Ancaq Vətən çörəyi,  
Sizlərə qənim olsun!

[4, s.19-20].

B. Vahabzadə məqalələrinin birində Cəlil Məmmədquluzadədən danışarkən yazır ki, Mirzə Cəlilin yaradıcılığı üç amil üzərində qurulur: Vətən, xalq və onun dili! Müəllif belə hesab edir ki, bunlarsız böyük ədibin nə özü, nə də sözü var. Mübaliğəsiz demək olar ki, Bəxtiyar Vahabzadənin yaradıcılığını da bu üç amil üzərində qurmaq olar. Onun istədədi və şəxsiyyət bütövlüyünün əsasında Vətən, xalq və onun dili dayanır. Şairin əqidəsi, inamı bu üç amılə söykənir, onun bütün varlığı və bu varlığın mayası Azərbaycan dilidir. Bu dil haqqında şairin fikir və düşüncələrini öyrənmək onun ədəbi, ictimai-siyasi və pedaqoji görüşlərini müəyyən etmək baxımdan çox əhəmiyyətlidir. Ustad sənətkarın Azərbaycan dilinə münasibəti şair-vətəndaş, pedaqoq-alim və ictimai xadim baxışlarının vəhdəti şəklində təzahürüdür. Bir sözlə, mənəvi sərvətimiz olan dilimizə ehtiram, məhəbbət və həssaslıq göstərmək, qayıçı ilə yanaşmaq çağırışı böyük şairin yaradıcılığında çox vacib və əhəmiyyətli amildir.

B. Vahabzadənin ana dili konsepsiyası bütün əsərlərinin canına, qanına hopmuşdur. O, bu məsələ ilə bağlı silsilə məqalələr yazmış, "Ana dili", "Latin dili" şeirləri kimi monumental ədəii nümunələr yaratmışdır. Görkəmli sənətkarımız bəzi məqalələrində ("Tarix nə deyir" və s.) dilçiliyin ümumi-nəzəri problemlərinə aid müləhizələr irəli sürməklə bu sahə üzrə tanınmış mütəxəssis – alim səviyyəsinə qədər

yüksəlir. Dil, onun işlənmə dairəsi, tədrisi metodikası və s. problemlərlə bağlı şairin düşüncələri bu günümüz üçün də xüsusilə əhəmiyyətlidir. Ona görə də B.Vahabzadənin ana dili və onun tədrisi haqqında fikirlərini öyrənmək və onlardan istifadə imkanlarını araşdırmaq vacib məsələdir.

Müəllifin qeyd etdiyi kimi latin dilində “Ana”, “Vətən”, “torpaq” deyən insan, millət yoxdur. Bu, təessüf ediləcək acı bir həqiqətdir. Lakin bu dilin dünya elmində və mədəniyyətində yaşam haqqı qazanması da bir həqiqətdir. XX əsrə və müasir dövrümüzdə belə elmi terminologiyada məhz latin dilindən istifadə edilir. Bu mənada onun “yaşayan” və ya “ölü dil” olması sualı düşündürürçədür.

Aydın həqiqətdir ki, latin dili danışq dili kimi artıq sıradan çıxmışdır. Bu dildə nə “Ana”, nə “torpaq”, nə də “Vətən” sözlərini səsləndirən var. Bu dildə danışan millət yer üzündən silinib. Lakin xalqın özü mövcud olmasa da, onun dili min illərin sınağından keçib gəlməsidir. Bəşər elminin, mədəniyyətinin böyük nailiyyətləri, nadir inciləri bu dildə yazılmış, nəsildən-nəslə ötürülərək zəmanəmizə qədər gəlib çatmışdır. Şair haqlı olaraq göstərir ki, sabah bizim əsrimizin sərhədlərini də aşa biləcək bu dil elmlərin təməlidir:

Həkimlərin, alımlərin,  
Loğmanların dilidir bu.  
Fələklərin  
Adlarını yazır alım  
Ölü dildə.  
Kim deyir ki, ölübdür bu?  
Ölülərin dili deyil,  
Dirilərin dilidir bu

[4, s.163].

Şeirin ikinci hissəsində uca kürsülərdə “mən azadam”, “mən xoşbəxtəm!”, “mən müstəqiləm” deyən bir məntiqin sözlərinə qarşı şairin münasibəti təsvir edilir. Bir dil ki, xalqın bütün təbəqələri arasında yaşamır, dövlət səviyyəsində – rəsmi idarə və kürsülərdə işlədilmir, nə o dildə damşan adamların azadlığı və müstəqilliyindən, nə də ki, həmin dilin varlığından səhbət gedə bilər. Şair şeirin sonunda oxucunun çıxardığı bu məntiqi nəticə üzərində düşünür: xalqı ölen, lakin özü yaşayan bir dilə yoxsa xalqı yaşayan, lakin dustaqları olan, uca kürsülərdə işlənməyən, yalnız komalarda, alaçıqlarda işlənən bir diləni “ölü dil” deyək?

Atlantika sahilində  
Coşa-coşa,  
Daşa-daşa:  
– Mən azadam, mən xoşbəxtəm, –  
Deyir natıq yad dilində.  
Söylə natıq,  
İndi nəyə inanaq biz –  
Qulağamı,  
Ya gözəmi?  
Əmələmi,  
Ya sözəmi?  
“Mən azadam, müstəqiləm” sözlərini  
Öz dilində deməyə də  
İxtiyarın yoxsa əgər,  
De, kim sənə azad deyər?

Şeirdən göründüyü kimi, şair məntiqin gücünə əsaslanır: öz doğma ana dilində danışa bilməyən, yad dildə müstəqilliyini, azadlığını bəyan edən insan necə azad və müstəqil ola bilər? Doğma dilinə qadağa qoyulmuş bir insanın azad düşüncə sahibi ola biləcəyi absurd deyilmi?

Söylə, necə azadsan ki,  
Komalarda dustaqlı olub  
ana dilin.  
Böyük-böyük məclislərdən  
İtirilib ilim-ilim?..  
İclaslıarda bir kəlməsi, sözü yoxdur.  
Bəlkə... onun böyük, rəsmi məclislərə  
Çıxmaq üçün üzü yoxdur?  
Söylə, bəlkə bic doğulub.  
Atasından yox xəbəri?  
Bəlkə bu dil çox kasıbdır,  
Quağına siğışmayır  
Əsrin böyük fikirləri?..  
Sən dərdə bax,  
Vətən də var,

Millət də var.  
Ancaq onun dili yoxdur.  
Elə bil ki,  
Güzgü kimi hamar, şəffaf royalın var,  
dili yoxdur...

Şair bu misralarla bildirir ki, millətin dili alaçıqlar, komalar üçün deyil, uca kürsülər, rəsmi danışqlar üçün yaranmışdır. Vətən də, millət də var, ancaq onun dili yoxdur. Belə bir “azadlığa” nə ad vermək olar? Millət dili ilə tanınar. O, dil və Vətən birliyindən ibarətdir. Əgər belə deyilsə, bu dil qarşısında aciz qalmırıqmı?

İndi söyle,  
Hansı dilə ölü deyək:  
Vətən varken,  
Millət varken,  
Kiçik, yoxsul komalarda  
dustaq olan bir diləmi?  
Yoxsa, uzun əsrlərdən  
keçib gələn,  
Xalqı ölen,  
Özü qalan bir diləmi?

[4, s.163-164].

Sovet ideologiyasının tügyan etdiyi bir dövrda (1967-ci ildə) yazılmış bu şiir əslində Ana dilimizin (həmçinin, o zamankı “Türkdilli müttəfiq respublikaların” dillərinin) düşdüyü ağır vəziyyət və onun acinacaqlı taleyi haqqında rekviyemdir. Sadəcə, burada şair tərəfindən məkan və zaman dəyişdirilmişdir. Sonralar, B.Vahabzadə yenidənqurma dövründə də bu məsələ ilə bağlı silsilə məqalələrinin birində yazır: “Ana dili barədə dəfələrlə yüksək kürsülərdən deməyinizə baxmayaraq, yenə də konstitusiyamızda dövlət dili kimi təsbit edilən Azərbaycan dili dövlət səviyyəsinə qaldırılmamışdır”.

Öz soy-kökünü tanımayan, xalqının dili, tarixi və mədəniyyətini bilməyənləri dünya şöhrəti yaziçi Ç.Aytmatov “milli nihilistlər” adlandırır və bu hadisəni millətcilikdən daha mürtəce, daha qorxulu hesab edirdi. Çayların və göllərin quruması, torpaqların əriməsi, eroziyası ekoloji faciədir. Lakin “biganəlik nəticəsində milli dillerin məhvə məhkum edilməsi milli faciə kimi daha dəhşətlidir”, – deyən böyük yaziçi qırğız dilinin öyrənilməsi, işlənmə dairəsi və qorunması məsələsində

acinacaqlı vəziyyətə “həyəcan təbili” çalaraq yazırkı ki, əger qırğızlar öz dillərini bilməsələr, görəsən qırğız dilini öyrənen ruslar bu dildə kiminlə danışacaqlar? [3, s.25].

Böyük yaziçinin bu haqlı fikri hələ o zaman ittifaq məqyasında milli məhdudiyyət və milli təkəbbür ideyaları kimi qiymətləndirilmişdir. B.Vahabzadə kəskin olaraq bu ədalətsiz çıxışlara qarşı öz etiraz səsini ucaldır, fakt və hadisələri məntiqin gücü ilə təhlil edərək yazırkı: “Məgər ana dilinə, doğma mədəniyyətə məhəbbət, onların inkişaf etdirilməsinə qayğı, ana dilində uşaqların və məktəblərin olmasını istəmek hər bir xalqın adı hüquq devilmə? Məgər hər bir azad xalqın bu adı, elementar hüququ tələb etməsi milli məhdudiyyət və təkəbbürmü deməkdir? Axı S.Romanyuk (“Komsomolskaya pravda” qəzetiñin xüsusi müxbiri – K.C., S.K.) bir qədər əvvəl, həmin qəzetiñ 1987-ci il 29 noyabr tarixli nömrəsində belə bir fakt götirmişdi ki, Qırğızistanın paytaxtı Frunzedə (indiki Bişkektdə – K.C., S.K.) qırğız dilində cəmi bir məktəb var. Bəs görəsən bu faciəli fakt niyə “hörmətli” müxbiri narahat etmir! Axı belə bir fakt hər hansı xarici ölkədə olsayı biz nə haykūy qoparardıq?” [3, s.26].

B.Vahabzadə müxbirin obyektivlik hissini itirərək Çingiz Aytmatov da daxil olmaqla “qırğızlar özləri uşaqlarını ana dilində oxutmaq istəmirlər və deməli, qırğız məktəblərinə ehtiyac yoxdur”, – deyib bəs ittifaqın çıxartmasını kəskin tənqid edərək belə bir vəziyyətin yaranma səbəbinin daha dərinlərdə olduğunu göstərə bilir. Şair haqlı olaraq yazır ki, heç bir xalq ciddi səbəblər olmadan öz ana dilindən əl çəkməz, xüsusən də əger söhbət “Manas” kimi epos yaradan bir xalqdan gedirsə. Boynuna ədaləti müdafiə etmək missiyası götürmiş müxbir gərək biləydi və bu sadə həqiqəti etiraf etməyi bacarayı ki, Pribaltika respublikaları, Ermənistən və Gürcüstan istisna olmaqla, qalan respublikalarda idarə işləri və elmi yüksələnlərdən tutmuş iclaslara, bədii şuralara qədər bütün işlər əsasən rus dilində aparılırsa, valideyn övladının gələcəyi naminə onu rus məktəbinə verməyə məcburdur. Ana dili məktəblərinə biganəliyin səbəbi bax budur” [3, s.28].

Bir cəhəti də qeyd edək ki, milli dilin saflığı, onun ümumişləkliliyi, dövlət dili səviyyəsinə yüksəldilməsi və qorunması uğrunda mübarizədə Ç.Aytmatov, B.Vahabzadə kimi şəxsiyyətlərlə əks qütbədə dayanan təkcə “Romanyuklar” deyildi. Bu işdə “sapı özümüzdən olan baltalar”, öz qövrümüzün başına əngəl olanlarımıza da çox idi və indi də olmaqdadır. “Romanyuklar”ın öz əlində vasitə kimi istifadə etdiyi

A.Tokambayevlər (bir müddət Qırğız Yazıçılar Birliyinin sədri olmuşdur) şəxsi ədavat və intiqam hissələrini itiləyib Ç.Aytmatovun milli dilin inkişafı namına mübarizəsinə əngəl olmağa çalışır, onu “milli müstəsnalıq”, “milli seçilmə” xülyasına qapılmaqdə günahlandırır, onun adına “milli məhdudiyyət” damgası vururdular.

B.Vahabzadə haqlı olaraq qeyd edir ki, dil yalnız məişət mövzusunda deyil, həm də ondan dövlət dili kimi istifadə ediləndə yaşayır. Lakin sovetlər dövründə fəlakət, böyük faciə səviyyəsinə yüksələn bir bəla da var idi. Bu da respublikamızda yaşayan başqa xalqların (həmçinin etnik qrupların belə) Azərbaycan dilini bilməməsi, dilimizə, deməli, xalqımıza qarşı hörmətsizlik nümayiş etdirməsi idi. “Beynəlmiləçi ənənələri ilə öyünen”, Bakı şəhərində xidmət sahələrinin böyük əksəriyyətində çalışanlar Azərbaycan dilini bilmir və öyrənmək də istəmirdilər. Bütün ictimai yerlərdə ünsiyyət vasitəsi rus dili idi. Təsərrüfat və ən mühüm dövlət vəzifələrində də başqa xalqların əksəriyyət təşkil etməsi adı hal almışdı. B.Vahabzadə bu agrılı cəhəti görür və yazırı: “...Xidmət sahələrində işləyənlərin yerli dili bilməsi mütləq vacibdir. Nəyə görə mağazada işləyən satıcıya bir kilo qənd almaq üçün müraciət edən ağıbirçək qadın özünə tərcüməçi axtarmalıdır? Təssüsüf ki, yerli dili bilməyən adamlar nəinki xidmət sahələrində, hətta mühüm dövlət idarələrində də rəhbər vəzifələrdə sərbəst işləyir, qəbuluna gəlib dərdini ana dilində demək istəyənlərə isə kinaya ilə “ben bilmez” deyir” [3, s.25].

Şairin fikrincə Azərbaycan dilinə dövlət dili kimi belə bir tələb və ehtiyacın yaranması məqsədilə ən azı aşağıdakı amillər olmalıdır:

- Azərbaycan dili əhalinin bütün təbəqələri arasında yeganə ünsiyyət vasitəsi olmalı;
- rəsmi idarələr və dəftərxanalarda bütün sənədləşmə işləri bu dildə aparılmalı;
- elm, texnika, iqtisadiyyat, fəlsəfə, mədəniyyət, incəsənat və s. sahələr üzrə müasir informasiyaları özündə əks etdirməli, yəni bütövlükdə həyatın ən müxtəlif sahələrinə nüfuz edən bir dil olmalı;
- uşaq bağçalarından tutmuş ali məktəblərə qədər bütün təhsil müəssisələrində təlim dili olmalı və tədris edilməlidir.

B.Vahabzadənin dillə bağlı fikirlərində onun tədrisi ilə əlaqəli məsələlər xüsusi yer tutur. Şairin məlum məramnaməsi belədir: özünə, milli varlığına hörmət hissələri olan hər bir kəs övladlarına ana dilini öyrətməli və vacib olani budur ki, ana dilində olan məktəblərə bigənəlik göstərilməməlidir. Əgər adam öz anasının dilini bilmirsə, ona hörmət etmirsə, onun mədəniyyətinin göstəricisini hansı meyarlara görə müəyyənləşdirmək olar? O, bu məqsədlə görkəmli rus pedaqqoqu Konstantin

Dimitriyeviç Uşinski ilə həmfikir olduğunu bildirərək yazar: “Bir zamanlar Rusiyada da zadəganlar öz dilini bəyənmir, övladlarını əcnəbi məktəblərə verirdilər. Bunu böyük səhv və qəbahət hesab edən böyük rus pedaqqoqu K.D.Uşinski “Ana dili” məqaləsini yazar və elmi dəlillərlə sübut edir ki, doğma dilində dil açmayan, ana dilində təhsil almayan uşaqlar mənən şikət olur, köksüz, yaddaşsız böyükür, iki ruh arasında qalır [3, s.213].

### Nəticə / Conclusion

- Bəxtiyar Vahabzadə ana dilinin saflığı, geniş kütlələr tərafından işlənməsi, onun hüquqlarının tam mənada bərpası uğrunda fədakarcasına mübarizə aparmış;
- Dilin dirçəlişi və inkişafı qayğısına qalmağı vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşın borclu olduğunu israrla, döñə-döñə xatırlatmış;
- Qeyd etmişdir ki, ana dili xalqın milli varlığının əsas göstəricilərindən biridir;
- Hər bir Azərbaycan vətəndaşı dövlət dilinin hüququnu qorunmalıdır;
- Hər bir Azərbaycan vətəndaşı ana dilini mükəmməl bilməli və bunu tələb səviyyəsinə yüksəltməlidir;
- Şair ilk önce ana dilini və ana dili vasitəsilə başqa xarici dillərin öyrənilməsini meyar saymışdır;
- Azərbaycan dilinin aşığı olan Bəxtiyar Vahabzadə ömrünün sonundakı müqəddəs amal sayılan ana dilin təbliği uğrunda mübarizə aparmış və heç bir vaxt bu amal uğrunda mübarizədən geri çəkilməmişdir.

### İstifadə edilmiş ədəbiyyat / References

1. Cəfərov N. (1993). Kim haqlıdır: Bəxtiyar Vahabzadə, yoxsa “Bakinskie raboči?”. “Millət” qəzeti, 20 noyabr.
2. Gəray F. Bəxtiyar Vahabzadə (Şairin siyasi portreti). “Yeni fikir” qəzeti, Bakı, 1990, 28 noyabr; 1991, 23-30 yanvar.
3. Vahabzadə B. (1989). Gəlin açıq danışaq (Məqalələr toplusu). İkinci nəşr. Bakı, Azərnəşr. 220 s.
4. Vahabzadə B. (1984). Seçilmiş əsərləri, 2 cilddə, II c. Bakı, Yaziçi. 458 s.
5. Vahabzadə B. (1991). Şənbə gecəsinə gedən yol. Bakı, Azərnəşr. 331 s.
6. Vahabzadə B. (1995). Yanan da mən, yaman da mən. Bakı, Yaziçi. 80 s.
7. Vahabzadə B. (1999). Zaman və mən. Bakı, 247 s.
8. Vahabzadə B. (1991). Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış birinci sessiyasındaki çıxışı. “Respublika” qəzeti, Bakı, 16 fevral.